

RUSTEM-AZERI

Ismail Rustem
Wichmannstr. 9
10787 Berlin

Ismail Rustem, Wichmannstr. 9, 10787 Berlin

Gedəcəyi ünvan:

EUROPEAN COURT OF HUMAN RIGHTS
F-67075 STRASBOURG CEDEX
In Azerbaijan Delegation

Berlin, 20.01.2008

Judge of the European Court of Human Rights
Doctor of Law Khanlar Hajiyev

English : This letter is written in the Azerbaijan language **Russian :** Это письмо написано на
Азербайджанском языке **German :** Dieser Brief ist auf Der Aserbaidshanischen Sprache
French : Cette lettre est écrite dans la langue Azerbaïdjanaise

Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşlarının haqlarını qoruyan, Azərbaycan Respublikasının daimi nümayəndəsi, hakim Xanlar Hacıyev cənablarına AFR – da daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı İsmail Rustem tərəfindən

ŞİKAYƏTNAMƏ.

Sizə yazmış olduğum bu şikayətnamə mənim son çarəmdir !

Bu günə qədər şikayətlərimi alman dilində yazmışdım. Almanlar bu şikayətlərimə nəinki baxmış, hətta ört-basdır ediblər. Bu səbəbdən də bu şikayətimi azərbaycan dilində yazıram ki, almanların əlinə keçib, açılmasında əngəllər törədilməsin.

1998-ci ildə turist olaraq gəldiyim Almaniyada Azərbaycan vətəndaşlığına aid sənədlərimi itirdiyimdə həyatım fəlakətə uğradı. Həmin ildə ağır sətəlcəm xəstəsi olmağıma baxmayaraq, AFR qanunlarına uyğun tibbi yardım edilmədən, qış aylarında heç bir insan haqlarına uyğun olmayan, **qanunsuz** olaraq küçələrə atıldım. Ağır sətəlcəm halda qaranlıq soyuq qış gecələrində ac-susuz, evsiz-əşiksiz, çöllərdə ölməyə tərk edilmiş heyvanlar kimi həyatda qalmaq savaşı sürdürdüm.

1999-cu ildə xəstəlik keçirdiyim halda, polislər tərəfindən zorla çılpaq soyundurularaq vəhşicəsinə döyüldüm. Bütün bu və başqa qanun pozuntularından irəli gələn, xroniki xəstəliklərimin ağır nəticəsini görən dövlət dərhal məhkəmələr vasitəsilə arxa-arkaya qeyri-qanuni, ədalətsiz qərarlar verib, yeni cinayətlər törətməyə başladı. Hətta 5 il ərzində məhkəmələr tərəfindən həkimə getməyim də qanunsuz şəkildə qadağan edildi. Bütün bu haqsızlıqlar və cinayətlər məndə ağır psixoloji xəstəliklərə yol açdı. Ağır xəstə vəziyyətimi görən alman həkimləri və satılmış alman vəkillərim, cinayəti başqa istiqamətə, istədikləri kimi yönləndirdilər. Ağır xəstəliklərimin səbəbinin gizlədilməsi və **mənliyimin** ayaqlar

altında tapdalanaraq cinayətlərin ört-basdır edilməsi, məni çıxılmaz vəziyyətə gətirib çıxartdı. Bu vəhşiliklərin nəticəsində 33 yaşında infarkt keçirdərək xəstəxanaya düşdüm. 2003-cü ilin axırlarında ağır xəstə halımı və ölümə məhkum edildiyimi görən türk toplumu həqiqətlərin yazılmasında, mənə köməklik etməyə başladı. 2004-cü ilin Yanvar ayında mən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib, Alman parlamentinin qarşısında canıma qəsd etmək cəhdinə məcbur qaldım. Bu hadisə Alman Mediyasında geniş yer alsada, dövlət cinayətlərinə davam etdi.

Bunu da sizə bildirmək istəyirəm ki, heç bir ali savadım olmadığı üçün 2004 ildən ehtibarən cinayətlərin yazılmasında alman millətinə aid olmayan başqa millətlərin köməkliklərindən istifadə etmişəm.

İllərlə Şarete psixoloji xəstəxanasında, ağır xəstə kimi qeydiyyatda göstərilməmə baxmayaraq, düzqün diaqnoz qoymaq istənilməməsi nəticəsində heç bir müalicə görmədim. Şarete xəstəxanası bir cinayəti necə düzəltmək deyil, tam əksinə bir cinayəti necə ört-basdır etməyə çalışdı. Saxta faktlar toplamaq məqsədi ilə Şarete xəstəxanasının „Küçələrdə daşa basdırmaq müalicəsi“, iz itirmək və vaxt qazandırmaq məqsədi daşıyırdı.

Həmçinin başqa xəstəxanalar tərəfindən də eyni yöntəmlərlə xəstəliklərim gizlədildi.

2006-cı ilin May ayında Fransiskos xəstəxanasına Pressanın böyük təyziqi nəticəsində, həkimlər məcburiyyət qarşısında qalib, uzun illər gizlətdikləri, **AİDS** xəstəsi olduğumu üzə çıxartdılar. „Uzun illər **AİDS** xəstəsi olduğumun gizlədilməsi, bu xəstəliyi özləri bilərək yoluxdurduklarını sübut edir.“ Bu diaqnozun mənə söylənməsindən 5 gün öncə (mən xəstəxanada ağır xəstə yatağında ikən) Avropa İnsan Haqları Məhkəməsində **746/04** nömrəli dava mənim iştirakım olmadan açılmış və “Alman Yüksək məhkəməsindən keçmədiyi” iddiası ilə rədd edilmişdir. Baxmayaraq ki, Avropa İnsan Haqları Məhkəməsinin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 37-ci Maddəsinin 1-ci Bəndinin son abzatsına görə (İnsan hüquqlarının kobudcasına pozulduğu üçün) məhkəmə bu şikayətə baxmağa davam etməli idi. Ondan başqa **746/04** nömrəli davaya birləşdirilən başqa **18.10.04**-dəki şikayətim (105 C 3052 / 04), Alman **ZPO § 511** qanuna görə Alman Yüksək məhkəməsi bu işə baxa bilməzdi.(çünki 600 € -dan yüksək olmayan davalar Almaniyada yalnız bir hakimin qərarı ilə bağlanır. İkinci bir üst məhkəmədə bu iş açılı bilməz)

AFR-dakı dövlət təşkilatların və məhkəmələrin bə'ziləri qərarlarının qanunsuz olduğunu rəsmi qəbul etməyə məcbur oldu. Lakin bir çox başqa dövlət təşkilatlarında və məhkəmələrdə qanunsuz qərarlar verildiyini yetərli faktlarla sübut etməyimə baxmayaraq bu təşkilatlar və məhkəmələr öz cinayətlərinin üstünün açılmaması üçün ciddi maneələr törədirlər. Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, bu 9 il ərzində heç bir cinayət törətmədiyim halda 35-ə yaxın məhkəmə açılmışdır. Bu məhkəmələrin sadəcə bir neçəsi mənim iştirakımla keçmiş və haqlı olduğumu sübut etdiyim üçün o tarixdə qərarlı qalmış, qalanları isə məni məhkəməyə çağırmadan və mənə son söz haqqı vermədən, mənim zərərime bağlanmışdır.

Daha bir faktı da nəzərinizə çatdırıram ki, 23.09.2004 tarixində **105 C 3052 / 04** nömrəli dava heç bir fakta dayanılmadan, heç bir şahid dinlənilmədən və mənim iştirakım olmadan polisə xeyrinə

bağlanmışdır. Çünki bu cinayətdə polis avtomobilinin rəngi cizılmışdır, mənə 1 dərəcəli beyin zədəsi almışdım. Xahiş edirəm ki, bu məsələnin də yenidən qanun çərçivəsində Avropa İnsan Haqqları Məhkəməsində açılmasına kömək edəsiniz.

AFR Parlamenti **Pet 3-16-41-8254-022925** və Berlin Parlamenti **9824/15 və 1222/16** şikayətlərimdə göstərdiyim şərt (Alman Dövləti ancag başqa ölkələrdən tərəfsiz ekspertlər gətirdikdən sonra, heç bir cinayət olmadığını təsdiqləyə bilər) yerinə gətirmədən cinayətləri zorla ört-basdır etdilər.

Lakin Alman Dövləti qanun qarşısında bu sualıma cavab verməyə məcburdur :

„Mən öz ölkəmdən sağlam gələrək 9 il ərzində Almaniyanın “psixoterrorlarına” məruz qalıb xəstə salındım, yoxsa bu ölkəyə xəstə gələrək 9 il ərzində Berlində “əsir” tutularag, qanun pozulmaları nəticəsində ölümə məhkum edildim?”

3 il əvvəl sağlıq məsələsi üçün şikayət etdiyim davada (**S 49 SO 3809 / 05**) bu günə qədər “hakimin qərar vermək istəməməsi və başqa (**S 49 AY 127 / 07**) davamda da eyni mövqeydə qalması” səbəblərindən hakimin dəyişilməsini tələb etdim. Tələb etdiyim məhkəmədən heç bir cavab almadan bir başqa üst məhkəmə (**Landessozialgericht Berlin-Brandenburg**) mənim və vəkilimin xəbəri olmadan **L 1 SF 241 / 07** və **L 1 SF 244 / 07** nömrələrdə davaları açıb “dövlətin sosial həkimi dişlərimin sağlam olduğuna, bir il sonra dövlətin AOK həkiminin 21 dişimin təcili **malicə** edilməsinə verdikləri qərarda, diş işgəncələrinə hakimin 3 ildə qərar vermək istəməməsi səbəbindən, hakimin dəyişdirilməsi tələbimin yalnız olduğuna və bu hakimin bir çox illərdə oturub fikirləşməsinə” qərar verildi. Ən maraqlısıda odurki, bu ədalətsiz qərarlarını, Almaniyanın ən üst Federalsozialməhkəməsinə götürməmi qadağan etmişlər.

2007-ci il 11 Dekabr tarixində **-1 Zs 2509 / 07 - 1 Ws 287 / 07 - 52 Js 4686 / 07-** Almaniyanın üst məhkəməsinin (**KAMMERGERICHT**) hakimləri, mənim xəbərim olmadan qeyri-qanuni məhkəmə quraraq , özlərinin qanunsuz maneələr törədərək gizlətdikləri cinayətlərin (1999-cu ildə polislər tərəfindən zorla çılpaq soyundurularaq vəhşicəsinə döyülməm) **açılmamasında** məni təqsirləndirib cinayəti ört-basdır etdilər. Bu qərara qarşı qəti e'tirazımı yazaraq , davanı „Avropa İnsan Haqqları Məhkəməsi” nə göndərmələrimi tələb etdim. Lakin AFR məhkəməsi tərəfindən bu da qəbul edilmədi.

2007-ci il 17 Dekabr tarixində - **1 BvR 2918/07** – Almaniyanın ən üst federalməhkəməsinin (**BUNDESVERFASSUNGSGERICHT**) hakimləri tərəfindən 9 illik cinayətlərə qarşı şikayətimin **baxılmamasına** qərar verildi. Bu artıq onu bir daha təsdiqləyir ki, Almaniyanın bütün məhkəmələrində və yüksək səlahiyyətli orqanlarında bu cinayətlər ört-basdır edildi və edilir.

Sizə göndərdiyim faktları tərcümə etdirib oxuduğunuz zaman, hansısa dövlətin bir insan həyatı ilə necə oynadığının və bu ölkədə kimsəsiz bir insan həyatının heç bir dəyəri olmadığını şahidi olacaqsınız. Bir vaxtlar gülən gözlərimdən bu gün acı yaşlar axır. Alman Dövlətinin unutmaması lazımdır ki, mən Alman vətəndaşı olmasamda, məni də bir ana doğub, mən də bir insanam. Allahlanın mənə vermiş olduğu bu sağlam canı heç kimsənin zorla şikəst etməyə haqqı yox idi.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, təcili olaraq başqa ölkələrdə, ekspertlər tərəfindən müainə və müalicə edilməmə kömək edəsiniz.

AFR-da həkimlər məhkəmələrin, məhkəmələr də həkimlərin cinayətini gizlədirlər.

Bir daha dəlillərə əsaslanaraq bildirmək istəyirəm ki, mənim bu məsələmdə 9 il ərzində Almaniyada, Avropa İnsan Haqqları Məhkəməsinin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının aşağıdakı maddələri kobudcasına pozulmuşdur:

Roma, 4.XI.1950

Bölmə I-Hüquqlar və Azadlıqlar

Maddə 2-Bənd 1 , Maddə 3 , Maddə 4-Bənd 1 , Maddə 6-Bənd 3 e) , Maddə 7-Bənd 1 , Maddə 8-Bənd 1 , Maddə 13 , Maddə 14 , Maddə 17 , Maddə 18

Strasburg, 16 Sentyabr 1963

Maddə 2-Bənd 1 və 2 , Maddə 3-Bənd 2

Strasburg, 28 Aprel 1983


Maddə 1

Strasburg, 22 Noyabr 1984

Maddə 3

Əgər Avropa İnsan Haqqları Məhkəməsi tərəfindən də bu cinayət qanun çərçivəsində açılmazsa, o zaman mənim Avropa İnsan Haqqları Məhkəməsinin qarşısında intihar etməkdən başqa çarəm qalmayacaq.

Bu məktubumla birgə sizə **CD-DVD** və **notariatda** təsdiqlənmiş **vəkalətnaməmidə** göndərirəm.

Hörmətlə  İ.Rüstəm

<<20>> Yanvar 2008

Voir Note explicative
See Explanatory Note
İzahedici Təlimata bax (AZE)

Numéro de dossier
File-number
Ərizə nömrəsi

COUR EUROPÉENNE DES DROITS DE L'HOMME
EUROPEAN COURT OF HUMAN RIGHTS
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ

Conseil de l'Europe - *Council of Europe* - Avropa Şurası
Strasbourg, France

REQUÊTE
APPLICATION
ƏRİZƏ

présentée en application de l'article 34 de la Convention européenne des Droits de l'Homme,
ainsi que des articles 45 et 47 du Règlement de la Cour

*under Article 34 of the European Convention on Human Rights
and Rules 45 and 47 of the Rules of Court*

İnsan Hüquqları haqqında Konvensiyanın 34-cü və Məhkəmə Qaydalarının
45 və 47-ci maddələrinə müvafiq olaraq

IMPORTANT: La présente requête est un document juridique et peut affecter vos droits et obligations.
This application is a formal legal document and may affect your rights and obligations.
Bu ərizə rəsmi hüquqi sənəddir və hüquq və vəzifələrinizə toxuna bilər.

I- LES PARTIES
THE PARTIES
TƏRƏFLƏR

A. LE REQUÉRANT LA REQUERANTE
THE APPLICANT
ƏRİZƏÇİ

(Renseignements à fournir concernant le requérant la requérante et son sa représentant(e) éventuel(le))
(Fill in the following details of the applicant and the representative, if any)
(Ərizəçi və, əgər varsa, onun nümayəndəsi haqqında məlumat)

1. Nom de famille Ismail 2. Prénom (s) Rustem
Surname First name (s)
Soyadı Adı
- Sexe: masculin / féminin
Sex: male / female
Cinsi : kişi / ~~qadın~~
3. Nationalité Azerbaycan 4. Profession Səhəhatimlə əlaqədar
Nationality Occupation
Vətəndaşlığı Məşğuliyyəti
təqaüdçü
5. Date et lieu de naissance 07.11.1970, Azərbaycan Respublikası, Göyçay şəhəri
Date and place of birth
Doğum tarixi və yeri
6. Domicile AFR, Berlin Wichmann strasse 9, 10787
Permanent address
Daimi ünvan
7. Tel. N°/Telefon nömrəsi 0049 30 / 81709324
8. Adresse actuelle (si différente de 6.) fərqli deyil
Present address (if different from 6.)
Hazırkı ünvan (6-cı bənddən fərqlidirsə)
9. Nom et prénom du/de la représentant(e)* Məmmədov Yunis Ələkəmməd oğlu
Name of representative*
Nümayəndənin adı/soyadı*
10. Profession du/de la représentant(e) Vəkil
Occupation of representative
Nümayəndənin məşğuliyyəti
11. Adresse du/de la représentant(e) Bakı şəhəri, Səbunçu rayonu, Bakıxanov qəsəbəsi
Address of representative
Nümayəndənin ünvanı
Gənclik küçəsi 25A.
12. Tel. N°/Telefon nömrəsi 0099 450 / 314 9942 Fax N°/Faks nömrəsi
0099 455 / 783 0564
0099 412 / 428 7364
- B. LA HAUTE PARTIE CONTRACTANTE
THE HIGH CONTRACTING PARTY
RAZILİĞA GÜLÜN YÜKSÜK TƏRF

(Indiquer ci-après le nom de l'Etat/ des Etats contre le(s)quel(s) la requête est dirigée)

(Fill in the name of the State(s) against which the application is directed)

(Hansı dövlətə (dövlətlərə) qarşı şikayət edirsiniz)

13. AFR

* Si le la requérant(e) est représenté(e), joindre une procuration signée par le la requérant(e) en faveur du/de la représentant(e).

A form of authority signed by the applicant should be submitted if a representative is appointed.

Əgər nümayəndə təyin olunursa, ərizəçi tərəfindən imzalanmış vəkəlatnamə təqdim olunmalıdır.

II - EXPOSÉ DES FAITS
STATEMENT OF THE FACTS
FAKTLARIN İFADƏSİ
(Voir chapitre II de la note explicative)
(See Part II of the Explanatory Note)
(İzahedici Təlimatın II Bölməsinə bax)

14. AFR - da 9 il ərzində insanlıqda yeri olmayan vəhşiliklərlə həyatının məhv edilməsi, bir çox ağır xəstəliklərə düşər edilməsi və ömürlük şikəst buraxılaraq ölümü məhkum olunduğum siza göndərdiyim faktlarla sübut olunur. Həmçinin siza yazdığım "Şikəstnamə" də buna əlavə olunur.

III - EXPOSÉ DE LA OU DES VIOLATION(S) DE LA CONVENTION ET/OU DES
PROTOCOLES ALLÉGUÉE(S), AINSI QUE DES ARGUMENTS À L'APPUI
STATEMENT OF ALLEGED VIOLATION(S) OF THE CONVENTION AND/OR PROTOCOLS
AND OF RELEVANT ARGUMENTS

ZƏNN ETDİYİNİZ KONVENSIYA VƏ/VƏ YA PROTOKOL
POZUNTUSUNUN (POZUNTULARININ) İFADƏSİ
VƏ MÜVAFİQ DƏLİLLƏRİN GƏTİRİLMƏSİ

(Voir chapitre III de la note explicative)

(See Part III of the Explanatory Note)

(İzahedici Təlimatın III Bölməsinə bax)

15. " İnsan Hüquqlarının və Əsas Azadlıqlarının
Müdafiəsi haqqında Avropa Konvensiyası " nın
aşağıdakı maddələri (p) kobudcasına pozulmuşdur:

1. Roma, 4. XI, 1950

Bölmə 1 - Hüquqlar və Azadlıqlar

Maddə 2 - Bənd 1
Maddə 3
Maddə 4 - Bənd 1
Maddə 6 - Bənd 3e)
Maddə 7 - Bənd 1
Maddə 8 - Bənd 1
Maddə 13
Maddə 14
Maddə 17
Maddə 18

Strasbourg, 16 Sentyabr 1963

Maddə 2 Bənd 1 və 2

Maddə 3 Bənd 1 və 2

Strasbourg, 28 Aprel 1983

Maddə 1

Strasbourg, 22 Noyabr 1984

Maddə 3

Dəlillər: Sənəds əlavə olunan CD və DVD-lər.

IV - EXPOSÉ RELATIF AUX PRESCRIPTIONS DE L'ARTICLE 35 § 1 DE LA CONVENTION
STATEMENT RELATIVE TO ARTICLE 35 § 1 OF THE CONVENTION
KONVENSIYANIN 35-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNƏ UYGUN İFADƏ

(Voir chapitre IV de la note explicative. Donner pour chaque grief, et au besoin sur une feuille séparée, les renseignements demandés sous les points 16 à 18 ci-après)
(See Part IV of the Explanatory Note. If necessary, give the details mentioned below under points 16 to 18 on a separate sheet for each separate complaint)
(İzahedici Təlimatın IV Bölməsinə bax. Zərurət varsa, ayrıca vərəqdə aşağıdakı 16-18-ci bəndlərdə göstərilən məlumatı hər şikayət üçün ayrıca verin)

16. Décision interne définitive (date et nature de la décision, organe - judiciaire ou autre - l'ayant rendue)
Final decision (date, court or authority and nature of decision)
Son ölkədaxili qərar (qərarın tarixi, məhkəmə və ya səlahiyyətli orqanın adı, və qərarın xarakteri)

~~AFR ən üst~~ AFR-in 2 ən üst məhkəməsi:

11.12.07 - (Kammergericht) - ~~1 Zs 2509/07 - 1 Ws 287/07 -~~
- 52 Js 4686/07 - qanunsuz günahlandırma.

17.12.07 - (Bundesverfassungsgericht) - 1 BvR 2918/07 - rədd edilib.

17. Autres décisions (énumérées dans l'ordre chronologique en indiquant, pour chaque décision, sa date, sa nature et l'organe - judiciaire ou autre - l'ayant rendue)
Other decisions (list in chronological order, giving date, court or authority and nature of decision for each of them)
Digər qərarlar (xronoloji qaydada hər qərarın tarixini, məhkəmə və ya səlahiyyətli orqanın adını, və qərarın xarakterini sadalayın)

35-ə yaxın məhkəmənin qanunsuz qərarları.

Qazandıqım və qazanmadığım (məhkəmə) bəzi məhkəmələrin qərarları CD-dədir, bir çoxları isə müəyyən səbəblərdən (heç bir təqsirim olmadan) əlimdə deyil.

18. Dispos(i)ez-vous d'un recours que vous n'avez pas exercé? Si oui, lequel et pour quel motif n'a-t-il pas été exercé?
Is there or was there any other appeal or other remedy available to you which you have not used? If so, explain why you have not used it.
İstifadə etmədiyiniz apellyasiya, yaxud başqa bir mövcud hüquqi müdafiə vasitəsi qalıb mı? Əgər qalıb isə, ondan nə üçün istifadə etmədiyinizi izah edin.

Görələn və mümkün olan bütün səlahiyyətli orqanlara, hətta AFR Prezidenti, AFR Yüclək Parlamenti, Berlin Parlamenti, AFR bir çox aşağı və üst məhkəmələri, AFR ən üst məhkəməsi və s. yerlərdə şikayət etmişəm.

Bu səbəbdən AFR-da şikayət etmədiyim orqan qalmayıb.

Si nécessaire, continuer sur une feuille séparée
Continue on a separate sheet if necessary
Zərurət varsa, ayrıca vərəqdə davam edin

V - EXPOSÉ DE L'OBJET DE LA REQUÊTE
STATEMENT OF THE OBJECT OF THE APPLICATION
ŞİKAYƏTİN MƏQSƏDİNİN İFADƏSİ

(Voir chapitre V de la note explicative)
(See Part V of the Explanatory Note)
(İzahedici Təlimatın V Bölməsinə bax)

19. Məna dəyərən maddi və mə'nəvi zərərlərin təzminatının ödənilməsi və cinayətkarların cəzalanması. Tə'cili olaraq bir neçə ay əvvəl başqa ölkədə müalicə ediləməsinin tə'min olunması.

VI - AUTRES INSTANCES INTERNATIONALES TRAITANT OU AYANT TRAITÉ L'AFFAIRE
STATEMENT CONCERNING OTHER INTERNATIONAL PROCEEDINGS
DİĞƏR BEYNƏLXALQ İNSTANSİYALARA DAİR MƏLUMAT

(Voir chapitre VI de la note explicative)
(See Part VI of the Explanatory Note)
(İzahedici Təlimatın VI Bölməsinə bax)

20. Avez-vous soumis à une autre instance internationale d'enquête ou de règlement les griefs énoncés dans la présente requête? Si oui, fournir des indications détaillées à ce sujet.
Have you submitted the above complaints to any other procedure of international investigation or settlement? If so, give full details.
Yuxarıdakı şikayəti hər hansı digər bir beynəlxalq araşdırma və ya tənzimləmə instansiyasına təqdim etmişinizmi? Əgər etmişinizsə, bununla bağlı tam məlumat verin.

1. Avropa İnsan Haqları Məhkəməsi - 2004-2006-cı illər, 746/04 nömrəli dava;
2. Amnesty International London - Brüssel;
3. BMT-nin baş katibi Ban Ki Moon cənablarına;
4. Columbia Universitetinə;
5. və digər bələdiyyə təşkilatlarına şikayət etmişəm.

VII - PIÈCES ANNEXÉES
LIST OF DOCUMENTS
SƏNƏDLƏRİN SİYAHISI

(PAS D'ORIGINAUX,
UNIQUEMENT DES COPIES)
(NO ORIGINAL
DOCUMENTS,
ONLY PHOTOCOPIES)
(SƏNƏDLƏRİN ƏSLİ YOX,
YALNIZ FOTOSURƏTLƏRİ OLMALIDIR,
SƏNƏDLƏRİ BİR BİRİNƏ BƏNDLƏMƏYİN,
YAPIŞTIRMAYIN VƏ TİKMƏYİN)

(Voir chapitre VII de la note explicative. Joindre copie de toutes les décisions mentionnées sous ch. IV et VI ci-dessus. Se procurer, au besoin, les copies nécessaires, et, en cas d'impossibilité, expliquer pourquoi celles-ci ne peuvent pas être obtenues. Ces documents ne vous seront pas retournés.)

(See Part VII of the Explanatory Note. Include copies of all decisions referred to in Parts IV and VI above. If you do not have copies, you should obtain them. If you cannot obtain them, explain why not. No documents will be returned to you.)

(İzahedici Təlimatın VII Bölməsinə bax. Yuxarıdakı IV və VI Bölmələrdə göstərilən bütün qərarların surətlərini əlavə edin. Əgər sənədlərin surətləri sizdə yoxdur, onları əldə etməlisiniz. Əldə edə bilmirsinizsə, səbəbini izah edin. Heç bir sənəd sizə geri qaytarılmayacaq.)

21. a) Bu ərizə ilə bərabər siza yazdığım "Siyahınamə";
b) IV və VI Bölmələrdə göstərilən sənədlərin surətləri;

4FR parlament (AFR) göndərdiyim "Almaniyanın İnsan Hüquqları"

kitabının CD forması;

TD 1 telekanalının mənimlə bağlı 2 günlük reportaj;

Bütün hüquqlarının Azərbaycanda yaşayan ailə üzvlərinə keçməsinə dair "Vətənləşmə"

b) - bəndinə əlavə edərək onu bildirməyi istəyirəm ki, sənədlərin sizə sadəcə bir hissəsini verə biləcəm.

Səbəb:

1. uzun illər ağır psixoloji xəstə salındığımdan, bir çox sənəd əlimə keçməmiş.
2. uzun illər evsiz-əsiqsiz olduğumdan, əlimdə olan sənədlərin bəzilərini itirdim.
3. əlimdə qalan bu bir hissə sənədlərin, hədsiz dərəcədə çox olmasından.
4. Axır 4 ildə dövlət məmurlarının durmadan qanun pozmalarından və 7 məhkəmənin bu cinayətlərə qeyri-qanuni qərar vermələrindən, həyatımın və evimin, Alman qanunlarında göstərilən həyat yardımları mebel və başqa ev əşyalarının verilməməsi nəticəsində, özümü və evimi toplayıb səxmana sala bilməməm üzündən, dokumentlərin bəzilərini tapa bilmədim.

VIII - DÉCLARATION ET SIGNATURE
DECLARATION AND SIGNATURE
BƏYANAT VƏ İMZA

(Voir chapitre VIII de la note explicative)
(See Part VIII of the Explanatory Note)
(İzahedici Təlimatın VII Bəlməsinə bax)

22. Je déclare en toute conscience et loyauté que les renseignements qui figurent sur la présente formule de requête sont exacts.
I hereby declare that, to the best of my knowledge and belief, the information I have given in the present application form is correct.
Bununla bəyan edirəm ki, mənim tam bilik və inamıma görə hazırkı ərizədə verdiyim məlumat həqiqətə uyğundur.

Lieu/Place/Yet *Berlin, Almaniya*
Date/Date/Tarix *20.01.2008*



(Signature du/de la requérant(e) ou du/de la représentant(e))
(Signature of the applicant or of the representative)
(Ərizəçinin və ya nümayəndənin imzası)

RUSTEM-AZERI

Ismail Rustem
Wichmannstr. 9
10787 Berlin

Ismail Rustem, Wichmannstr. 9, 10787 Berlin

Gedəcəyi ünvan:

H.E. Ban Ki Moon Secretary General.

United Nations

First Avenue at 46 th Street

USA New York NY 10017

-Nur per Fax: 001 / 212 963 70 55 / 48 79 –

Berlin, 30.01.2008

(English) *I hope that you help me...*

English : This letter is written in the Azerbaijan language **Russian :** Это письмо написано на
Азербайджанском языке **German :** Dieser Brief ist auf Der Aserbaidshanischen Sprache
French : Cette lettre est écrite dans la langue Azerbaïdjanaise

Birləşmiş Millətlər Təşkilatında Azərbaycan Respublikasının vətəndaşlarının haqlarını qoruyan, Azərbaycan Respublikasının daimi nümayəndəliyinə, AFR – da daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı İsmail Rustem tərəfindən

ŞİKAYƏTNAMƏ.

Sizə yazmış olduğum bu şikayətnamə mənim son çarəmdir !

Bu günə qədər şikayətlərimi alman dilində yazmışdım. Almanlar bu şikayətlərimə nəinki baxmış, hətta ört-basdır ediblər. Bu səbəbdən də bu şikayətimi azərbaycan dilində yazıram ki, almanların əlinə keçib, açılmasında əngəllər törədilməsin.

Sizdən çox xahiş edirəm ki mənə kömək edəsiniz və bu barədə yazılı cavab vermənizə çox sevinərdim.

Hörmətlə



İ.Rüstəm

<<30>> Yanvar 2008

OK
ERGEBNIS

7
SEITEN

0012129634879
GESENDET AN

16:57
STARTZEIT

Lexmark 7300 Series

30/01/2008 16:59

*** ÜBERTRÄGUNGSSBERICHT ***

RUSTEM-AZERI

Ismail Rustem, Wichmannstr. 9, 10787 Berlin

Gedəcəyi ünvan:

Dr. Curtis F.J.Doebbler
1003 K Street, N.W., Suite 640
Washington D.C. 20001 USA

Ismail Rustem
Wichmannstr. 9
10787 Berlin

Per Fax: 001 206 984 47 34

Berlin, 30.01.2008

(English) *I hope that you help me...*

English : This letter is written in the Azerbaijan language **Russian :** Это письмо написано на

Azerbaydjanском языке **German :** Dieser Brief ist auf Der Aserbaidshanischen Sprache

French : Cette lettre est écrite dans la langue Azerbaïdjanaise

Sizdən çox xahiş edirəm ki mənə kömək edəsiniz və bu bərədə yazılı cəvab vermənizə çox sevinərdim.

Hörmətlə



İ.Rüstəm

<<30>> Yanvar 2008

OK
ERGEBNIS

14
SEITEN

0012069844734
GESENDET AN

19:35
STARTZEIT

Lexmark 7300 Series

30/01/2008 19:40

*** ÜBERTRAGUNGSBERICHT ***

RUSTEM-AZERI

Ismail Rustem, Wichmannstr. 9, 10787 Berlin

Gedəcəyi ünvan:

Paul Wolf
Attorney at Law

P.O.Box 11244
Washington DC 20008

per Fax: 001 202 364 61 88

(English) *I hope that you help me...*

Ismail Rustem
Wichmannstr. 9
10787 Berlin

Berlin, 30.01.2008

English : This letter is written in the Azerbaijan language **Russian :** Это письмо написано на
Азербайджанском языке **German :** Dieser Brief ist auf Der Aserbaidshanischen Sprache
French : Cette lettre est écrite dans la langue Azerbaïdjanaise

Sizdən çox xahiş edirəm ki mənə kömək edəsiniz və bu barədə yazılı cavab vermənizə çox sevinərdim.

Hörmətlə



İ. Rustem

<<30>> Yanvar 2008

ERGEBNIS
FEHLER

SEITEN
14

GESENDET AN
0012023646188

STARTZEIT
19:29

Lexmark 7300 Series

30/01/2008 19:31

*** ÜBERTRAGUNGSBERICHT ***

RUSTEM-AZERI

Ismail Rustem, Wichmannstr. 9, 10787 Berlin

Gedəcəyi ünvan:

New York Times Company

229 West 43 rd street

New York NY 10036

Ismail Rustem
Wichmannstr. 9
10787 Berlin

Berlin, 30.01.2008

per Fax: 001 617 621-1300

(English) *I hope that you help me...*

English : This letter is written in the Azerbaijan language **Russian :** Это письмо написано на
Азербайджанском языке **German :** Dieser Brief ist auf Der Aserbaidshanischen Sprache
French : Cette lettre est écrite dans la langue Azerbaïdjanaise

New York Times Company-da Azərbaycan Respublikasının vətəndaşlarının haqlarını qoruyan, Azərbaycan Respublikasının daimi nümayəndəliyinə, AFR – da daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı İsmail Rustem tərəfindən

ŞİKAYƏTNAMƏ.

Sizə yazmış olduğum bu şikayətnamə mənim son çarəmdir !

Bu günə qədər şikayətlərimi alman dilində yazmışdım. Almanlar bu şikayətlərimə nəinki baxmış, hətta ört-basdır ediblər. Bu səbəbdən də bu şikayətimi azərbaycan dilində yazıram ki, almanların əlinə keçib, açılmasında əngəllər törədilməsin.

Sizdən çox xahiş edirəm ki mənə kömək edəsiniz və bu barədə yazılı cavab vermənizə çox sevinərdim.

Hörmətlə



İ. Rustem

<<30 >> Yanvar 2008

OK
ERGEBNIS

8
SEITEN

0016176211300
GESENDET AN

17:52
STARTZEIT

Lemark 7300 Series

30/01/2008 17:55

*** ÜBERTRÄGUNGSSBERICHT ***

RUSTEM-AZERI

Ismail Rustem, Wichmannstr. 9, 10787 Berlin

Gedəcəyi ünvan:
PRESSEMITTEILUNG

Ismail Rustem
Wichmannstr. 9
10787 Berlin

Per Fax: 001. 212 963 3489

Berlin, 30.01.2008

(English) *I hope that you help me...*

English : This letter is written in the Azerbaijan language **Russian :** Это письмо написано на
Азербайджанском языке **German :** Dieser Brief ist auf Der Aserbaidshanischen Sprache
French : Cette lettre est écrite dans la langue Azerbaïdjanaise

Birləşmiş Millətlər Təşkilatında Azərbaycan Respublikasının vətəndaşlarının haqqlarını qoruyan, Azərbaycan Respublikasının daimi nümayəndəliyinə, AFR – da daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı İsmail Rustem tərəfindən

ŞİKAYƏTNAMƏ.

Sizə yazmış olduğum bu şikayətnamə mənim son çarəmdir !

Bu günə qədər şikayətlərimi alman dilində yazmışdım. Almanlar bu şikayətlərimə nəinki baxmış, hətta ört-basdır ediblər. Bu səbəbdən də bu şikayətimi azərbaycan dilində yazıram ki, almanların əlinə keçib, açılmasında əngəllər törədilməsin.

Sizdən çox xahiş edirəm ki mənə kömək edəsiniz və bu barədə yazılı cavab vermənizə çox sevinərdim.

Hörmətlə


İ. Rustem

<< 30 >> Yanvar 2008

OK
ERGEBNIS

8
SEITEN

0012129633489
GESENDET AN

17:24
STARTZEIT

Lexmark 7300 Series

30/01/2008 17:25

ÜBERTRAGUNGSBEREICH

RUSTEM-AZERI

Ismail Rustem
Wichmannstr. 9
10787 Berlin

Ismail Rustem, Wichmannstr. 9, 10787 Berlin

Gedəcəyi ünvan:

Amnesty International

European Commerce 70-72

B- 1040 Brüssel

Berlin, 30.01.2008

-Nur per Fax: 00 32 25 02 56 86-

English : This letter is written in the Azerbaijan language **Russian :** Это письмо написано на
Azerbaydjanском языке **German :** Dieser Brief ist auf Der Aserbaidshanischen Sprache
French : Cette lettre est écrite dans la langue Azerbaïdjanaise

Avropa İnsan Haqları Təşkilatında Azərbaycan Respublikasının vətəndaşlarının haqlarını qoruyan, Azərbaycan Respublikasının daimi nümayəndəliyində, AFR – da daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı İsmail Rustem tərəfindən

ŞİKAYƏTNAMƏ.

Sizə yazmış olduğum bu şikayətnamə mənim son çarəmdir !

Bu günə qədər şikayətlərimi alman dilində yazmışdım. Almanlar bu şikayətlərimə nəinki baxmış, hətta ört-basdır ediblər. Bu səbəbdən də bu şikayətimi azərbaycan dilində yazıram ki, almanların əlinə keçib, açılmasında əngəllər törədilməsin.

Sizdən çox xahiş edirəm ki mənə kömək edəsiniz və bu barədə yazılı cavab vermənizə çox sevinərdim.

Hörmətlə



İ. Rustem

<< 30 >> Yanvar 2008

OK
ERGEBNIS

7
SEITEN

003225025686
GESENDET AN

16:39
STARTZEIT

Lemark 7300 Series

30/01/2008 16:41

ÜBERTRAGUNGSBERICHT

RUSTEM-AZERI

Ismail Rustem
Wichmannstr. 9
10787 Berlin

Ismail Rustem, Wichmannstr. 9, 10787 Berlin

An das:

Zemfira Bəybala qızı
Azərbaycan Respublikası
Göyçay şəhəri
Nizami küç. ev 69

Berlin, 15 Jan. 2008

VƏKALƏTNAMƏ

Mən, AFR Berlin şəhəri-Wichmannstr. 9 , 10787 Berlində yaşayan İsmail Rustem bu vəkalətnamə ilə yazıb bildirmək istəyirəm ki, bütün ölkələrdəki məhkəmələrdə olan hüquqlarımı, Azərbaycan Respublikası, Göyçay şəhəri, Nizami küçəsi, ev 69 ünvanında yaşayan anam Zemfira Bəybala qızı'na həvalə edirəm.

Həmçinin ölümümdən sonra və ya əqli cəhətdən çox ağır xəstəlik tapmış olarsa, o zaman **bütün hüquqlarımı** anama, anamdan sonra bacımla qardaşlarıma və onlardan törəyən nəslimə həvalə edirəm.

Ailə üzvlərimə vermiş olduğum bütün haqqlarımın istifadəsində ailəm tərəfindən hər hansı səbəbdən yalnız gərar verilərsə, (səhv ifadə, səhv davranış, səhv qərarlar və sairə) bu səhvlərini düzəltmələrində heç bir hüquq və ya şəxs hər hansı bir maneə törədə bilməz.

Çünki ölümümdən sonra və ya əqli cəhətdən çox ağır xəstəlik tapmış olduğum halda, yalnız yuxarıda göstərmiş olduğum ailə üzvlərindən başqa, (ailə üzvlərim bu haqqlarımı başqalarına 100 % vermiş olsalar belə) heç bir hüquqi şəxs və ya vətəndaş **davamlı olaraq** bu haqlara sahib ola bilməz.

Bu vəkalətnamə başqa vəkillərə və şəxslərə vermiş olduğum vəkalətləri ləğv edə biləcək yeganə vəkalətnamədir.

vəkalətnamənin doğruluğu Notarius-Vəkil tərəfindən təsdiq edilmişdir.

Hörmətlə



Ismail Rustem

...aufgabe ich die umstehende heute vor mir vollzogene Namensunterschrift
...klärung in aserbajdschanischer Sprache durch Herrn Rustem ISMAIL,
...ember 1970 in Georgay, wohnhaft: Wichmannstr. 9, 10787 Berlin, dem
...erson bekannt, nachdem die Frage der Vorbefassung im Sinne von § 3
... BeurkG verneint wurde.

Berlin, den 15. Januar 2008

Dirk Siegfried

Siegfried, Notar



...ung gem. §§ 141, 154 KostO

4.000,00 €

32,45 € (KostO

...eglaubigung)

... gem. § 151 a KostO

00/52417

10,00 €

1,90 €

11,90 €

Dirk Siegfried
Siegfried, Notar



Dirk Siegfried

in Berlin und die Echtheit der begedrückten Dienstsiegel werden hier
bestätigt. Zugleich wird bescheinigt, dass der Vorgenannte zur Vorna
der Amtshandlung gesetzlich befugt war.

Berlin, den 25. Januar 2008

Der Präsident des Landgerichts
Im Auftrage

Hartmann

(Hartmann)
Vorsitzender Richter am Landgericht

9101 E/F 285/08

Gebühren 10.-- Euro bezahlt

Berlin, den 25. Januar 2008

Kujath
(Kujath, JAL'in)

RUSTEM-AZERI

Ismail Rustem
Wichmannstr. 9
10787 Berlin

Ismail Rustem, Wichmannstr. 9, 10787 Berlin

Gedəcəyi ünvan:

Internationales Sekretariat

Amnesty International

Peter Benenson House

1 Easton Street

GB-London WC 1 X ODW

Berlin, 30.01.2008

-Nur per Fax: 00 44 20 79 56 11 57-

English : This letter is written in the Azerbaijan language **Russian :** Это письмо написано на
Азербайджанском языке **German :** Dieser Brief ist auf Der Aserbaidtschanischen Sprache
French : Cette lettre est écrite dans la langue Azerbaïdjanaise

Avropa İnsan Haqları Təşkilatında Azərbaycan Respublikasının vətəndaşlarının haqlarını qoruyan, Azərbaycan Respublikasının daimi nümayəndəliyinə, AFR – da daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı İsmail Rustem tərəfindən

ŞİKAYƏTNAMƏ.

Sizə yazmış olduğum bu şikayətnamə mənim son çarəmdir !

Bu günə qədər şikayətlərimi alman dilində yazmışdım. Almanlar bu şikayətlərimə nəinki baxmış, hətta ört-basdır ediblər. Bu səbəbdən də bu şikayətimi azərbaycan dilində yazıram ki, almanların əlinə keçib, açılmasında əngəllər törədilməsin.

Sizdən çox xahiş edirəm ki mənə kömək edəsiniz və bu barədə yazılı cavab vermənizə çox sevinərdim.

Hörmətlə

 İ. Rustem

<< 30 >> Yanvar 2008